



## Qardaşlıq və dostluq nümunəsi



Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla zəng edib.

Dövlətimizin başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanı bir daha başsağlığı verdi. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirdi. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkərlilik və sevgi ilə iştirak etdiyini vurğuladı.

Prezident İlham Əliyev əlavə 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd edərək, ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirdi. Dövlətimizin başçısı yanğın zonasında 1 helikopter, 1 amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif etdi və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan bu əlavə dəstəyə görə təşəkkürünü bildirdi və bu dəstəyin Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təəcəssümü olduğunu diqqətə çatdırdı.

Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğanla məlumat verdi və Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğuladı.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirdi.

Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi apardılar.

Prezidentin Mətbuat Xidməti



## Sosial rifah iqtisadi gücün göstəricisidir

İlham Əliyevin iqtisadi islahatları Azərbaycanı sosial sahədə güvənli ölkəyə çevirib

**Ə**həlinin sosial rifahının yüksəlməsində məşğulluğun rolu danılmazdır. Bu baxımdan yeni iş yerlərinin yaradılması həyata keçirilən islahatların əsas hədəflərindən biri kimi müəyyən edilib. Təsədüfi deyil ki, ölkəmizdə əhəlinin məşğulluğuna yönəldilən xüsusi diqqət beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Son dövrlər sosial xarakterli iş yerlərinin açılması da bu sahədə müsbət dinamikanın yaranmasına təsir göstərir. Xüsusilə fərdi sahibkarlıqla məşğul olmaq üçün vətəndaşlara göstərilən yardım məşğul əhəlinin sayının artmasına sə-

bəb olur. Bununla yanaşı, işsiz vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da müsbət nəticə verir.

Yaxın keçmişdə rayonlarda yaşayan əhəlinin iş yerlərinin azlığından əziyyət çəkdiyi hamıya məlumdur. 2004-cü

ildə regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasına başlanılması ilə bölgələrdə bu sahədə müşahidə edilən çətinlik aradan qaldırıldı. Belə ki, regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları yeni müəssisələrin yaranmasına və iş yerlərinin açılmasına imkan verdi. Dövlət dəstəyi sayəsində bölgələrdə minlərlə kiçik, orta və iri istehsal, emal və xidmət müəssisələri fəaliyyətə başladı. Bununla yanaşı, dövlətə məxsus obyektlərin açılması da yeni iş yerlərinin yaradılmasına imkan verdi. Yeri gəlmişkən qeyd edək ki,

turizmə göstərilən dəstək də regionlarda əhəlinin məşğulluquna müsbət təsir göstərən faktorlardandır.

Məlum olduğu kimi, regionlarda əhəlinin başlıca məşğulluq sahəsi kənd təsərrüfatıdır. Bu sahəyə verilən dəstək əhəlinin məşğulluğunda əsas rol oynadı. Xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı qəbul edilən qərarlar, dövlətin kəndliyə dəstəyi həm məhsul istehsalının artmasına, həm də əhəlinin məşğulluğuna müsbət təsir göstərdi.

Ardı 4-cü səh.

## Əhəlinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq "Suraxanı" yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, 1932-ci ildə tikilən "Suraxanı" yarımstansiyası istismar müddətini defələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparıldı.

"Azərereji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzaev dövlət başçısına məlumat verdi ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.

Dövlət başçısı yarımstansiyanı işə saldı.

Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhəlinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir.

Ardı 2-ci səh.



## Azərbaycan qazı xaricdəki istehlakçılara vaxtında çatdırılır

Bakı yaxınlığındakı Səngəçal terminalından şəxslənən ixrac marşrutları Xəzər dənizi Azərbaycan sektorundan çıxarılan mavi yanacaq dünyə bazarlarına nəqlini əhəngdarlıqla davam etdirir. Cari ilin birinci yarısında ölkəmizdən xaricə təbii qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövründə olduğundan təqribən 36 faiz çoxdur.

Yanvar-iyun aylarında ixrac edilən Azərbaycan qazının təxminən 4,7 milyard kubmetri Türkiyənin payına düşür. Bu barədə Energetika Nazirliyi məlumat verir.

Türkiyə Azərbaycan təbii qazını Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) idxal edir. Qazı Azərbaycandan və Gürcüstandan keç-

məklə Türkiyə sərhədindəki CQBK - Cənubi Qafqaz Boru Kəməri çatdırılır. Burada CQBK-ya qoşulan əlavə 280 kilometrlik borular Ərzurumadək uzanır, odur ki, həmin xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri 2007-ci il iyulun 3-də istifadəyə verilib.

2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin açılış mərasimində Prezident İlham Əliyev demişdir: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan "Şahdəniz" yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstan və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. "Şahdəniz" yatağının gələcəkdə işlənilməsi ilə bağlı addımlar atılmağa başlandı.

Ardı 4-cü səh.

## Qusar rayonunun Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

- Səkkiz min nəfər əhəlinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılсын.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2021-ci il



## Karatedə ilk Olimpiya gümüşümüz

Rafael Ağayev "Tokio-2020"də 2-ci oldu

Yay Olimpiya Oyunları proqramına ilk dəfə daxil edilən karate yarışlarında 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparır. Təbii ki, olimpiadada xalqımızın medal gözlədiyi idmançılardan biri də karateçi Rafael Ağayev idi.

Sevindirici haldır ki, idmançımız ona göstərilən etimadı doğruldaraq Olimpiadada gümüş medalla başa vurdu.

Tokio Olimpiadasında karate yarışları kumite üzrə birləşdirilmiş 6 çə-

ki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarətdir. Hər çəki dərəcəsi və kata nümayişində 10 idmançı 2 qrupda çıxış edir.

Ardı 6-cı səh.

## Gözəgörünməz virusa qarşı birləşmiş mübarizə aparmalıyıq

Ölkəmizin bütün şəhər və rayonlarında Nazirlər Kabinetinin sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi öleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq koronavirus öleyhinə peyvəndləmə və dezinfeksiya işləri yeni mərhələyə qədəm qoyub və bu proses davam etdirilir.

Bəşəriyyətə meydan oxuyan koronavirus pandemiyası sırası tibb işçiləri və saha həkimlərindən tutmuş, elm adamlarının, tədqiqatçıların, infeksiyonaş və epidemioloqların da işini artırır. Ekspertlərin fikrincə, virusa qarşı mübarizədə hələ tam qələbə əldə edilməmişdir, pandemiyanın sonuna az qaldığını güman edənlər çoxluq təşkil edir. Araşdırmalar nəticəsində son günlər müəyyənləşdirilib ki, yeni növ koronavirusun tərkibində olan nuklein turşusu ilk dəfə qapı dəstəyində aşkarlanıb.

Ardı 7-ci səh.



# Əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir



Əvvəli 1-ci səh.

Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur. Son illərdə yeni müasir elektrik yarımstansiyalarının yaradılması, mövcudlarının əsaslı yenidən qurulması bu sahənin

maddi-texniki bazasının daha da möhkəmləndirilməsində mühüm rol oynayır və nəticədə istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını təmin edir. "Suraxanı" yarımstansiyasında digər ləvazimatları olduğu kimi müasir avadanlıqla quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayon-

larının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək. Xüsusi layihə əsasında "Suraxanı" yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transfor-

matorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xarakterinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirinə qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.



## R.H.Axundovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Rəfiqə Hacı qızı Axundova "Şöhrət" ordeni ilə təltif edilsin.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2021-ci il

## Müdafiə Nazirliyi:

### "Mövqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub"

Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vədi rayonunun Arzəddəyən, Basarkeçər rayonunun Yuxarı Zaçalı yaşayış məntəqələrində yerləşən mövqələrindən Azərbaycan Ordusunun Sədərək rayonunun Heydəabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən mövqələrinə atıcı silahlardan fasiləsiz atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.



Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vədi rayonunun Arzəddəyən yaşayış məntəqəsində yerləşən mövqələrdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

## MN: "Ordumuzun bölmələri yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədilə atəş açır"

Etimadını itirmiş Ermənistan müdafiə nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törədilən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arzəddəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır. Bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan Ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədilə atəş açılır", - deyir Müdafiə Nazirliyinin məlumatında bildirilib.

## Müdafiə naziri Kəlbəcərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Kəlbəcər rayonunda olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin hərbi hissələrə səfəri davam edir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a

bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə üzbuüz mövqələrdə 3000 metr yüksəklikdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən general-polkovnik Zakir Həsənov müdafiənin dayanıqlığı, hərbi qulluqların döyüş və mənavi-psixoloji hazırlığını yoxlayıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin mövqələrini izləyib.

Nazirə məruzə olunub ki, postda döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsə-

dilə bütün lazımı şərait yaradılıb. Müdafiə naziri burada hərbi qulluqlar üçün yaradılan şəraiti yüksək qiymətləndirərək məmnunluğunu ifadə edib.

Görüşdə hərbi qulluqların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışılıb və bu işlərin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırılıb.

Nazir döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı komandanlığa müvafiq tapşırıqlar verib.



## Müdafiə naziri Kəlbəcər rayonunda tikilməkdə olan təlim poliqonuna baxış keçirib



Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində inşası davam etdirilən təlim poliqonuna baxış keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim poliqonuna çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə hazırla-



nır. Qoşunların hazırlıq planına əsasən, poliqonda ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılıb, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Müxtəlif çaplı silahlardan təlim atəş çalışmalarının yerinə yetirilməsi və zirehli texnikanın təlim-məşq tapşırıqlarının icra olunması üçün inşa edilən poliqonda görülən işlərə maraqlanan nazir müvafiq tapşırıqlar verib.



# Milli Məclisin Sədri İran Prezidenti ilə görüşüb



İranda səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova avqustun 6-da Prezident Seyid İbrahim Reisi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, Milli Məclisin Sədri Sahibə Qafarova və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident Seyid İbrahim Reisi onun andıçmə mərasimində iştirak etdiyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib. O, Vətən müharibəsində əldə etdiyi Qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. İran Prezidenti Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıb.

Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını və təbriklərini İran Prezidentinə çatdırıb. S.Qafarova bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına həmişə böyük diqqət yetirmiş və gələcəkdə də bu əlaqələri dərinləşdirmək niyyətindədir. Milli Məclisin Sədri qeyd edib ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Parlamentlər səviyyəsində də əməkdaşlığımız dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində önəmli rol oynayır. Bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının üzərinə böyük vəzifələr düşür. Hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı

səfərləri, aparılan fikir mübadiləsi əlaqələrimizin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir. Milli Məclisin Sədri diqqətə çatdırıb ki, iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafında Azərbaycanla İran arasında mövcud olan dövlətlərarası müştərek komissiya uğurlu fəaliyyət göstərir. İran Prezidenti Seyid İbrahim Reisi Prezident İlham Əliyevin təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib. Sonra görüşdə regional əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


# “İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir”

İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Reisinin andıçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova avqustun 6-da İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaquer Qalibaf ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, Milli Məclisin Sədri və Azərbaycan nümayəndə heyətini salamlayan İran parlamentinin sədri dost və qonşu ölkənin nümayəndə heyətini Tehrandə görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir. İranda Azərbaycanı çox sevirlər və orada gedən prosesləri yaxından izləyirlər.

Səhəri görüş üçün təşəkkürünü bildiren Milli Məclisin Sədri Sahibə Qafarova İranla dost və mehriban qonşuluq münasibətlərimizdən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin bərqərar olmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin hüquqi bazasını təşkil edir. Səvindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub.

İki ölkənin parlamentləri arasındakı əlaqələrdən danışan Milli Məclisin Sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır. Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları



parlamentlərimiz arasında körpü rolunu oynayırlar. Söhbət zamanı Milli Məclisin Sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Sahibə Qafarova deyib ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturunu tamamilə məhv edib. Düşmənin hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib. Münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bununla da müharibə cinayəti törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmalarına mane olmaq istəyir, sərhədlərin delimitasiya məsələsində təxribatçılıq əl atırlar.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, 2022-ci il fevralın 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. İnsanlıq əleyhinə törədilmiş belə cinayətlərə hüquqi-siyasi qiymətini beynəlxalq səviyyədə də verməsi çox vacibdir. S.Qafarova xatırladıb ki, bugünkü bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımını ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzleşməkdən qoruya bilər.

Sonra görüşdə iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və xarici işlər nazirinin müavini Fariz Rzaev Azərbaycan-İran münasibətlərinə dair fikirlərini bildirdilər. Görüşün sonunda hər iki ölkənin parlament sədrləri bir-birlərini qarşılıqlı rəsmi səfərlərə dəvət ediblər.

# Ceyhun Bayramov İraqın rabitə naziri ilə görüşüb

Avqustun 6-da xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybanini salamlayaraq, Azərbaycan və İraq arasındakı əlaqələrin tarixi dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında uğurlu inkişaf etdiyini vurğulayıb və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağına ümid etdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov cari il iyunun 18-də iştirak etdiyi Antalya Diplomatik Forumu çərçivəsində iqlimə dair Fəuad Hüseyni ilə keçirilmiş sənədli görüşləri yüksək qiymətləndirib və görüşdə iki ölkə arasında bir çox sahələrdə əlaqələrin inkişafı barədə hərəfərəli müzakirələrin aparıldığını məmnunluqla qeyd edib.



Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İraqın hər zaman ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı baxımından beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti, 44 günlük Vətən müharibəsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatını imzalanmasından sonra bölgədə mövcud olan vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə dağıntıların miqyası, dini və mədəni abidələrin dağıdılması, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, mina təhlükəsi və ailələrin öz doğma yurdlarına geri dönməsinin vacibliyi barədə ətraflı məlumat verib.

Birgə Komissiyanın ikinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraqın rabitə naziri Arkan Şihab Al-Şeybani Azərbaycana səfərdən məmnunluq duyduğunu ifadə edib və səfər çərçivəsində qonaqpərvərliyə və görüşlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq bildirib. O, İraq və Azərbaycanın birlişdirən tarixi dostluq və mədəni əlaqələri vurğulayaraq, keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmalar və bu xüsusda, imzalanacaq sazişləri məmnunluqla qeyd edib. Nazir Arkan Şihab Al-Şeybani Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində uğurlu fəaliyyətini və COVID-19-a

qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünü yüksək qiymətləndirib. Həmçinin o, iki ölkə arasında çoxtərəfli platformalarda münasibətlərin daha da genişlənməsinə və münasibətlərin beynəlxalq hüquq norması və prinsipləri əsasında davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Nazir Arkan Şihab Al-Şeybani keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, İraqın hər zaman beynəlxalq hüquq norması və prinsiplərini və BMT qətnamələrini dəstəklədiyini deyib. Görüşdə, habelə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib

Avqustun 6-da Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda iştirak etmək məqsədilə Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Arkan Şihab Al-Şeybaninin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, neqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İraq qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və İraq six tarixi, dini və mədəni əlaqələrə malik dost ölkələrdir. Diqqətə çatdırılıb ki, gələnlərin Azərbaycanla İraq arasında diplomatik əlaqələrin qurulmasını 30 illiyi qeyd edəcək. Nazir İraq nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. Müharibədən sonra İraq parlamentinin rəhbərliyi və millət vəkili-



rə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təbrik məktublarının ünvanlanmasından duyulan məmnunluq ifadə olunub. Sonra Rəşad Nəbiyev Azərbaycanı təmsil edən nümayəndə heyətinin İraq Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının ikinci iclasının protokolu imzalanıb. Qeyd edək ki, Birgə Komissiya 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş"ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü il dekabrın 4-də Bakı şəhərində keçirilib.

fikir mübadiləsi aparılıb. İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyasının ikinci iclasının protokolu imzalanıb. Qeyd edək ki, Birgə Komissiya 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş"ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü il dekabrın 4-də Bakı şəhərində keçirilib.

# Azərbaycan ilə İraq arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İraq Respublikasının rabitə naziri Arkan Şihab Al-Şeybani ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan nazir Anar Kərimov ölkələrimiz arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırkı səfərin

ölkələrimiz arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan və İraq arasında münasibətlərin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yaratdığını bildirib. 2011-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan söz açan nazir iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildiren Anar Kərimov Azərbaycan ərazilərində bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəyərli ziyan, vandalizm aktları barədə qarşı tərəfi məlumatlandırıb. Nazir İraqın Azərbaycanı qəhrəmanlıqla azad edən ərazilərdə səfərdən bəhs edərkən həmin ərazilərdə mədəniyyətə bağlı bütün infrastrukturun, eləcə də qəbiristanlıqların, məscidlərin, xristian abidələrinin bərpasına başladığını qeyd edib.

Mədəniyyət Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə başladığı "Mədəniyyətə naminə sülh" (Peace4Culture) global kampaniyasının danışıq naziri əsas məqsəd Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəniyyətə qarşı törədilmiş soyqırımın, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olmasına və mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırılmasını olduğunu bildirib. Qəbulu görə təşəkkürünü bildiren İraqın rabitə naziri Arkan Şihab Azərbaycan və İraq arasında ikitərəfli münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin geniş-

ləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın keçiriləcək iclasından söz açan nazir əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikirlərini səsləndirib. Nazir A.Şihab Al-Şeybani qədim sivilizasiyaların məkanı olan İraqda tarixboyu çoxsaylı müharibələrin olduğunu, bu ərazidə yerləşən tarixi abidə və tikililərin dağıntıya məruz qaldığını, mədəni irsə dair sənədlərin oğurlandığını vurğulayaraq bu baxımdan Azərbaycandan

qarşılaşdığı vəziyyəti aydın şəkildə anladığını bildirib. Nazir Anar Kərimov görüş zamanı İraq Respublikasının mədəniyyət nazirinin Azərbaycanı dəvət etməsi, iki ölkə arasında yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Füzulinin məqərəsinin bərpası məsələlərinə də toxunub.

Görüş ölkələr arasında mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti, habelə əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə davam edib.





# Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Avqustun 6-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə cari ilin 6 ayı ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsi üzrə Komissiyanın növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın yerinə yetirilməsinə dair görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edildi.

Iclasda komissiyanın sədri tərəfindən ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət səviyyəsinə qaldırılmaqla, göstərilən sahədə mübarizə işinin təşkilinin dövlət siyasətində əsas prioritet istiqamətlərindən birinə çevrilməsi, mübarizə tədbirlərinin gücləndirilməsi, antinarkotik təbliğat, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdiril-



məsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi qeyd edilərək, qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti, əldə olunmuş nəticələr, o cümlədən dövlət proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərəliliyinin daha da artırılmasının zəruriliyi komissiya üzvlərinin diqqətinə çatdırıldı.

Komissiyanın iclasında daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Firuz Şirinzadə, səhiyyə na-

zirinin müavini Rahim Əliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni təmsil etdikləri qurumlar tərəfindən qeyd olunan sahədə aparılan mübarizə tədbirləri və əldə olunan nəticələr barədə çıxış edərək ətraflı məlumat veriblər.

Iclasda ümumilikdə qeyd olunub ki, daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, müxtəlif marşrutlarla narkotiklə-

rin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqcıl profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilib və cinayətkarlardan külli miqdarda gücü təsirə malik narkotik vasitələr müsadirə edilib. Həmçinin maarifləndirmə istiqamətində ayrı-ayrı sosial təbəqələr üzrə təbliğat işinin şəxsi sistemli xarakter daşıyaraq və profilaktik tədbirlərin keyfiyyətinin artırılması üçün müvafiq əlavə tədbirlər görüldü.

Komissiyanın iclasında son dövrlərdə narkotik vasitələrin ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Iclasın yekunu olaraq, gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımaqla nəzarətin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.

# Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələr daha da genişləndirəcək



**Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevlə Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgin arasında videoforamtada görüş olub.**

S.Babayev Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilini əsaslanan strateji tərəfdaşlığı qeyd edib. Ölkələrimizin iktisadi əlaqələrinin davamlı, sabit və uzunmüddətli inkişafında iki qardaş ölkənin dövlət başçılarından birgə səylərinin mühüm rolunu vurğulayıb. O, Prezident, Siyahılı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi mühtəşəm Zəfərdən bəhs edib. Müharibə dövründə Türkiyənin Azərbaycanı siyasi və mənəvi dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları, bu yanğınların törətdiyi fəsadlarla bağlı kədərinə ifadə edən S.Babayev dəyişdirilmiş yanğın nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Xalqımızın həmişə olduğu kimi, bu gün də qardaş Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.

Nazir Türkiyə ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ötan dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsini, imzalanmış əməkdaşlıq sənədlərini, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin önəmini

qeyd edib. Bu sahədə əlaqələrin getdikcə gücləndirilməsinin və müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanda icra olunan sosial müdafiə və aktiv məşğulluq proqramlarını diqqətə çatdıraraq S.Babayev aparılan islahatlar və onların müsbət nəticələri, DOST konsepsiyası, sosial sahədə elektron texnologiyaların tətbiqi, əhaliyə göstərilən proaktiv xidmətlər barədə məlumat verib. Postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirlərini qeyd edib. O, bu sahələrdə fəal əməkdaşlıq müstəvisində ardıcıl təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətini qeyd edib.

V.Bilgin Azərbaycanın Türkiyə üçün dost və qardaş ölkə olduğunu, iki ölkənin hər zaman bir-birinin yanında olmasının və əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu vurğulayıb. O, Türkiyənin sosial islahatlar sahəsində təcrübəsindən, əldə olunan uğurlardan bəhs edib. Əməkdaşlığın daim yeni fəaliyyət istiqamətləri üzrə genişləndirilməsinin qarşılıqlı faydasını, bu sahədə onlar tərəfindən bütün səylərin göstərilməsinə hazır olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin, bu məqsədlə müqavilə-hüquq bazasının genişləndirilməsinə, yeni əməkdaşlıq sənədlərinin layihələrinə, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclasının təşkilinə dair fikir mübadiləsi aparılıb.

# Daxili işlər naziri polis əməkdaşları ilə vida mərasimində iştirak edib

Xəbər verdiyimiz kimi, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərər-sizləşdirərək onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səferov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a



bildiriblər ki, ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səferov büt-

tün tibbi müdaxilələrə baxmayaraq, avqustun 5-də vəfat edib. Azərbaycan Res-



publikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazir müaviniləri po-

lis əməkdaşları ilə vida mərasimində iştirak ediblər. Allah rəhmət eləsin!

# Sosial rifah iqtisadi gücün göstəricisidir

**Əvvəli 1-ci səh.**

Pambıqçılığın, tütünçülüyün, barmaçılığın, çayçılığın, arıçılığın, fındıqçılığın və s. sahələrin dirçəldilməsi, dövlət tərəfindən bu növ məhsulların istehsal edilməsinə görə subsidiyaların ödənilməsi, həmçinin ixracın təşviqi kimi ilə yeni iş yerlərinin açılmasına şərait yaratdı.

Bəllidir ki, dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi durğunluq hökm sürür. Bir çox inkişaf etmiş ölkələrdə belə, çoxsaylı istehsal və xidmət sahələrinin fəaliyyətinin dayandırılması işsizliyin yüksəlməsinə səbəb olur. İndi dünyanın bütün dövlətləri əhalinin rifahına məni təsir göstərən bu problemin həlli üçün mübarizə aparır. Ölkəmizdə də koronavirus pandemiyası müəyyən qədər məni təsir göstərdi. Ancaq qeyd etdiyimiz kimi, vaxtında aparılan sosial siyasət sayəsində bu saha-

də ciddi problemlərin yaranmasının qarşısı alındı. Dövlət vaxtında özəl sektora maliyyə yardımı göstərib ki, işçilər ixtisara salınmasınlar. Bir sözlə, özəl sektorda çalışanların əmək haqqı büdcə vəsaiti hesabına ödənilirdi. Belə olan halda ölkəmizdə kütləvi şəkildə iş yerlərinin bağlanması prosesi baş vermədi.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 3,6 faiz artaraq iyulun 1-i vəziyyətinə 161053 olmuşdur. Ticarət, nəqliyyat vasitələrinin təmiri, müxtəlif sahələrdə xidmətlərin göstərilməsi, tikinti, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, peşə, elm və texniki fəaliyyət sahələri üzrə statistik vahidlərin çəkisi daha yüksəkdir. Hesabat dövründə ölkəmizdə xarici investisiya yeni müəssisələrin açılması prosesi davam etmişdir. Bu da

münbit investisiya mühitinin və dinamik iqtisadi inkişafın olması ilə bağlıdır. Həmin dövrdə reyestrə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiya və birgə müəssisə ən çox Türkiyə, İran, Rusiya, Böyük Britaniya, ABS və Almaniya sahibkarları tərəfindən yaradılmışdır. Sözsüz ki, açılan hər təzə müəssisə həm də yeni iş yerləri deməkdir. Hər bir ölkənin iqtisadi inkişafında kiçik və orta sahibkarlıq subyektləri önəmli rol oynayır. Ölkəmizdə də bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Cari ilin iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 4,8 faizini kiçik sahibkarlıq subyektləri təşkil etmişdir. Həmin dövrdə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 1,8 faizi orta sahibkarlıq məşğul olan iş adamlarına məxsus olub. Bu cür sahibkarlıq subyektləri əsasən ticarət, emal sənayesi, tikinti,

nəqliyyat və anbar təsərrüfatı sahələrində fəaliyyət göstərirlər.

Ölkədə muzdlı çalışan işçilərin sayı iyulun 1-i vəziyyətinə görə 1677,6 min nəfər olmuşdur. Onların 911,6 min nəfəri dövlət, 766 min nəfəri isə qeyri-dövlət sektorlarında çalışırlar.

Aparılan sosial siyasətin başlıca məqsədi əhalinin rifahını yaxşılaşdırmaq üçün yeni iş yerlərinin açılması ilə bağlıdır. Bu məqsədə həm iqtisadi, həm də sosial islahatlar aparılır. Görülən işlər sayəsində əhalinin məşğulluğu ildən-ilə artır. Belə hal həm də əhalinin gəlirlərinin artmasına müsbət təsir göstərir. Statistik məlumatlara görə, cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri ümumilikdə 27 milyard 580,7 milyon manat təşkil etmiş və əvvəlki ilə müqayisədə 0,4 faiz artmışdır.

**Rüstəm KAMAL,**  
"Azərbaycan"

# Azərbaycan qazı xaricdəki istehlakçılara vaxtında çatdırılır

**Əvvəli 1-ci səh.**

Əlbəttə, biz hamımız yaxşı bildirik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı.

Azərbaycan qazının xeyli hissəsini Türkiyəyə "Cənub qaz dəhlizi"nin "onurğa sütünü" adlandırılan 1850 kilometrlik TANAP daşıyır. Məsələn, bu ilin birinci yarısında TANAP qardaş ölkəyə 2,7 milyard kubmetrdən çox məvi yənacaq qatdırıb. 2018-ci ilin iyulun 12-də Əskisəhərdə istifadəyə verilən bu kəmərlə Türkiyəyə ilk qaz həcmlərinin növbəti planlaşdırıldığı kimi hə-

min ayın 30-da başlanıb. Nəqlə başlanmasının birinci il 2 milyard kubmetr qaz tədarük edildi. Ticari əməliyyatların ikinci il keçən il iyulun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Cari ildə kəməri Türkiyəyə 6 milyard kubmetr Azərbaycan təbii qazı ixrac edəcək. Sonrakı dövrdə bu boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Qeyd edək ki, fəaliyyətə başladığı vaxtdan indiyədək TANAP 10 milyard kubmetrdən çox qaz daşıyıb.

Gürcüstana isə bu ilin ilk 6 ayında ölkəmizdən ümumilikdə 1,2 milyard kubmetr qaz ixrac olunub. Gürcüstana Azərbaycan qazının müəyyən hissəsini CQBK

nəql edir. Ümumi uzunluğu 691 kilometr olan bu kəmərin Azərbaycan hissəsi 443, Gürcüstana hissəsi isə 248 kilometrdir.

CQBK 2006-cı ilin sonlarında istismara verilib, o vaxtdan da "Şahdəniz" təbii qazı Azərbaycanca, Gürcüstana və Türkiyəyə çatdırır. Genişləndirilmiş CQBK isə üç ildir kommersiya qaz həcmələrini TANAP-a ötürür.

Xatırladaq ki, 2020-ci ildə Gürcüstana CQBK xətti ilə 0,9 milyard kubmetri "Şahdəniz"dən, qalanı SOCAR-dan olmaqla, ümumilikdə 1,1 milyard kubmetr, Qazıməmməd-Qazax kəməri ilə isə əsasən SOCAR-dan olmaqla, 1,2 milyard kubmetr qaz göndərilib.

Bu ilin birinci yarısında Avropaya ixrac edilən qazın

həcmi təqribən 3,2 milyard kubmetrdir. Qazı Avropadakı istehlakçılara Trans-Adriatik Qaz Boru Kəməri (TAP) nəql edir. Belə ki, TAP "Şahdəniz" qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır.

TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometrini Yunanıstanın, 210 kilometrini Albaniyanın ərazisindən, 105 kilometrini Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəməri "Snam Rete Gas" şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə birləşir.

Cari ilin birinci yarısında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin fəaliyyəti üçün də məvi yənacaq verilib ki, bu da 50,5 milyon kubmetr təşkil edib.

Energetika Nazirliyinin qaz hasilatına dair göstərdiyi rəqəmlər də maraqlıdır. Belə ki, istismara veriləndən cari ilin iyulun 1-dək "Azəri-Çıraq-Günəşli" yataqlarından 183 milyard kubmetr, "Şahdəniz"dən isə 145 milyard kubmetr qaz hasil olunub. "Şahdəniz" yatağından hasil edilən qazın təxminən 98 milyard kubmetri ixrac göndərilir.

**Flora SADIQLI,**  
"Azərbaycan"

# Şuşa şəhərinə çəkilən 2-ci avtomobil yolunun tikintisi 2024-cü ildə yekunlaşacaq

"Şuşa şəhərinə çəkilən 2-ci avtomobil yolu I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbəd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci kilometrədən başlayır, uzunluğu 81,6 kilometr, 4-6 hərəkət zolaqlı olacaq".

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Av-

tomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin reis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə bəhs olunmuş brifinqdə deyib.

O bildirib ki, yol üzərində körpü və tunellər tikilməsi nəticəsində yüksək sürət təmin ediləcək və "Zəfər" yolu ilə müqayisədə 20,3 kilometr qısa olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

# bp yarım ilin yekunlarını açıqladı

bp 2021-ci ilin birinci yarısının yekunları barədə məlumat yayıb. Məlumatda şirkətin operatoru olduğu layihələr çərçivəsində cari ilin ilk 6 ayında qazılan nailiyyətlərdən bəhs edilir.

Şirkətdən bildirilir ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından hasilat təhlükəsiz və etibarlı şəkildə davam edir. Yarım il ərzində AÇG-dən hasilat gündə orta hesabla 468 min barel və ya ümumilikdə təxminən 85 milyon barel, yeni 11 milyon ton olub. "Çıraq"dən gündəlik orta hasilat 30 min, "Mərkəzi Azəri"dən 111 min, "Qərbi Azəri"dən 118 min, "Şərqi Azəri"dən 78 min, "Dərinsulu Günəşli"dən 88 min və "Qərbi Çıraq"dən 43 min barel təşkil edib.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə "Qərbi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin birinci yarısında "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi, eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz davam edib.

İlin birinci yarısında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri də əhəngdar fəaliyyət göstərib. Ceyhan terminalında ilk iki rüb ərzində BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barel) xam neft və kondensat 137 tankera yüklənib və yola salınıb. Kəməri 2006-cı ilin iyun ayında istismara verildən bəri isə ümumilikdə təqribən 488 milyon tondan çox (3,66 milyard barel) xam neft nəql edib və bu neft Ceyhanda 4796 tankera yüklənərək dünya bazarlarına göndərilib. Hazırda

BTC, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, kəməri vasitəsilə digər xam neft və kondensat həcmi, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

"Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstana (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edir. "Şahdəniz" qazı 2020-ci il dekabrın 31-dən başlayaraq Avropa bazarlarına da çatdırılır. İlin ilk altı ayı ərzində yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilib.

bp həmçinin bildirir ki, "Şəfaq-Asiman" və D230 dəyir bloklarında, eləcə də Abşeron yarımadasının dayazsulu hissəsində planlaşdırılan işlər qrafikə uyğun irəliləyir.

Məlumatlarda birinci yarım ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayının 2344 nəfər olduğu (buraya müddətli müqavilə əsasında işləyənlər də daxildir) da diqqətə çatdırılır. Həmçinin qeyd olunur ki, 2018-ci ilin ortalarında bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilərin isə hamısı yerli vətəndaşlardan ibarətdir.

2021-ci ilin birinci yarısı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrini də davam etdirib. Bu müddətdə şirkət ölkəmizdə sosial layihələrə təxminən 0,5 milyon dollar xərcləyib.

"Azərbaycan"





# Sarsılmaz qardaşlıq və həmrəylik nümunəsi

## Birliyin real təzahürü

Ortaq soy-kök, tarix, din, mədəniyyət, milli dəyərlər, səmimi dostluq-qardaşlıq münasibətləri... Azərbaycanla Türkiyəni bir-birinə bağlayan əlaqələr dəfələkə daha da möhkəmlənir, daha da şaxələnir. 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin Azərbaycanı siyasi, mənəvi dəstəyi, Türkiyədə baş verən meşə yağınlarda ölkəmizin dost ölkəyə yardım əlini uzatması və bu gün də proseslərin davam etməsi sarsılmaz birliyin real təzahürüdür desək yanılmırıq.

Şad gündə də, dar gündə də bir-birinin yanında

Bütün dövrlərdə etibarlı strateji tərəfdaş, dost və qardaş ölkə olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşdırılmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verilib.

1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin xarici neft şirkətlərinin konsorsiumunda "Türk petrolları" şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk mühüm təzahürü idi. Ümumiyyətlə, Azərbaycan regiondakı global iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirilir. Azərbaycanın həyata keçirdiyi global iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, İzmirdəki "Star" Neft Emalı Zavodu Türkiyə dövlətinə böyük iqtisadi dividendlər qazandırır.

Təsədüfi deyil ki, ölkəmiz bütün türk dövlətlərinin, o cümlədən daha dərin əlaqələrə malik Türkiyənin yanında olduğunu sözdə deyil, dərin əməldə də sübut edib. Azərbaycan həmişə Türkiyənin mövqeyini dəstəkləyib və ikitərəfli əlaqələrin daha da inkişafında maraqlı olub. Bunu təsdiqləyən faktlar da var.

Öncə Azərbaycanın beynəlxalq müstəvidə Türkiyə dövlətinə göstərdiyi dəstəyə nəzər salsaq, Fransa senatında qondarma "erməni soyqırımı"ni inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbulu gündəmə gətiriləndə ilk olaraq Azərbaycan buna qarşı çıxdı. 2014-cü ildə



## Azərbaycan-Türkiyə hər sahədə çiyin-çiyindədir

Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Türkiyənin təmsil olunmamasından istifadə edərək bu ölkəni qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqə tutmamaqda, Ermənistanla sərhədlərini açmamaqda ittiham etmişdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev onun cavabını layiqincə vermişdi və bu, Türkiyədə böyük əks-səda doğurmuşdu.

2015-ci ildə Türkiyədə terror aktları səbəbindən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etməsi üçün ölkəmizə səfərləri baş tutmadı. O zaman Prezident İlham Əliyev bir daha qardaşlıq və dostluq nümunəsini ortaya qoyaraq özü Ankara səfər etdi. Eləcə də 2016-cı ilin iyulunda Türkiyədə baş verən dövlət çevrilişi cəhd zamanı və ondan sonrakı gərgin günlərdə Türkiyə dövləti, xalqı və siyasi həkimiyəti Azərbaycandan əsl qardaşlıq və dostluq münasibətləri gördü. Bu hadisəyə ilk reaksiya verən və öz dəstəyini təklif edən

yenə də Prezident İlham Əliyev oldu.

İlham Əliyev hər zaman beynəlxalq toplantılarda ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar vermişdir. Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymamışdır. Türkiyə hökuməti və xalqı üçün həssaslıq kəsb edən bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməmişdir. Bütün bunlar Azərbaycan dövlətinin qardaş ölkəyə olan münasibətinin bariz təəcəssümüdür.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanla bağlı məsələlərdə hər zaman birnaməli fikir səsləndirir: "Azərbaycan bizim üçün, sadəcə, dövlətlərdən bir dövlət, Azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişə olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik".

Türkiyənin Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyi isə xalqımız heç zaman unut-

mayacaq. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrin böyük bir hissəsini türk şirkətlərinin həyata keçirməsi də tərəfdaşlığın real təzahürüdür.

Həm Azərbaycanın, həm də Türkiyənin prezidentlərinin qarşılıqlı rəsmi səfərləri iki ölkədə böyük təntənə ilə qeyd edilir, əsl toy-bayrama çevrilir. İki dost-qardaş ölkə arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. Bununla belə, dövlət başçılarının hər səfəri zamanı yenə də müxtəlif sahələrin əhatə edən sənədlər imzalanır. Bu, iki ölkə arasında dostluq əlaqələrinin daha sıx tələffüzü bağlanmasında xəbər verir.

Bu ilin iyun ayından isə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətə yeni mərhələnin təməli qoyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlığın və strateji tərəfdaşlığın siyasi və mənəvi təəcəssümü oldu. Bu tarixi və olduqca mühüm sənəd iki qardaş ölkəni bir-birinə daha da möhkəm bağladı. Bu bəyannamə ilə iki ölkə dünyaya bildirdi ki, Türki-

yə ilə Azərbaycan daim hər sahədə çiyin-çiyindədir.

93 texnika, 1 helikopter, 1 amfibiya tipli təyyarə, 710 nəfərlik heyət

Dünya Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları da bir daha təsdiq etdi ki, Azərbaycan hər zaman qardaş ölkənin yanında.

Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yağınları nəticəsində insanların həlak olması ilə əlaqədar Rəcəb Tayyib Ərdoğan bir daha başsağlığı verən İlham Əliyevə vurğuladı ki, əlavə 40 ədəd yağınsöndürən maşın artıq yola çıxıb və bu gün yanğın zonasına yetişəcək. Bununla da ərazidə xidmət göstərən yağınsöndürən maşın və texnika sayı 93-ə çatacaq. Dövlət başçısı yanğın zonasında 1 helikopter, 1 amfibiya tipli yağınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərməyə 510 nəfər yağınsöndürən fəaliyyət göstərəcəyini də diqqətə çatdırdı.

Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yağınl-

larının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yağınlara söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirdi. O, Azərbaycandan olan yağınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkariyyət və sevgi ilə iştirak etdiyini vurğuladı.

Prezident İlham Əliyev isə əlavə 200 nəfər xüsusi təlim keçmiş yağınsöndürən heyətin də göndərilməsini təklif etdi və beləliklə, Azərbaycandan olan yağınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını dedi.

Prezident Rəcəb Tayyib Ərdoğan bu əlavə dəstəyə görə təşəkkürünü bildirdi və bu dəstəyin Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təəcəssümü olduğunu diqqətə çatdırdı.

Türkiyədə iyulun 28-dən başlayaraq bu gün də davam edən meşə yağınlının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti - üçüncü qrupu da avqustun 6-da qardaş ölkəyə yola salınıb. Yanğın-xilasetmə

qrupunun tərkibinə 40 yağınsöndürmə texnikası və 160 yağınsöndürən daxildir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in yağınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola salınıb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq hazırda Marmaris



bölgəsində yağınlara söndürülməsində fədakarlıqla çalışırlar. Xüsusilə havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yağınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar. İyulun 31-də FHN-in 1 helikopter, 53 ədəd yağınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yağınsöndürən və xüsusi təyinatlı idarə edilmiş meşə qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

FHN-in Türkiyədəki qüvvələrinin koordinasiya idarə edilməsi məqsədilə fəvqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev başçılıq ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nüməyəndə heyəti qardaş ölkədədir.

Dünya Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasında (İES) və Yeniköy İES-də yanğın təhlükəsizlik tədbirləri maksimum gücləndirilib. Stansiyaların girişində daxili qoşunlara məxsus nasoslu su maşınları və ağır texnika cəmləndirilib. Helikopterlər dayanmadan yanğına müdaxilə edirlər.

Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Pakdemirinin məlumatına görə, hər iki İES-də yanğın təhlükəsizliyi tədbirləri öz təsirini göstərib.

**Rəşad BAXŞƏLİYEV,**  
"Azərbaycan"

### Süleyman SOYLU:

"Azərbaycan həm texnika, həm də şəxsi heyətlə yanımızdadır"

Azərbaycan Prezidenti İlham Əliyevə, bütün Azərbaycan xalqına, ölkəmizdə yağınlara söndürülməsi üçün fədakarlıq göstərən azərbaycanlı yağınsöndürənlərə bir daha minnətdarlığımı bildirirəm. Təkcə şəxsi heyətlə deyil, yağınlara havadan söndürülməsi üçün dəstək məqsədilə göndərilən təyyarəyə görə də ayrıca təşəkkür edirəm.



AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu yağınlara söndürülməsi üçün Yeniköy İstilik Elektrik Stansiyalarına baxış zamanı azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib: "Bütün müdaxilələrə baxmayaraq, yanğın istilik elektrik stansiyalarının ərazisinə də yayıldı. Lakin güclü müdaxilə ilə alovların qarşısı alındı. İstilik elektrik stansiyaları tam işlək vəziyyətdədir. Hazırda yağınlara söndürülməsi üçün qurudan və havadan bütün lazımı tədbirlər görülür. Bütün heyət koordinasiya şəraitində var gücü ilə çalışır. Azərbaycan yağınsöndürənlər cəsarətlərini, ürəklərini böyükklüyünü, yüksək texniki qabiliyyəti və peşəkariyyətlərini burada bir daha nümayiş etdirirlər. Azərbaycan həm texnika, həm də insan gücü ilə burada yanımızdadır. Təxminən 54 texnika var. Şükürlər olsun ki, belə dostlarımız var. Dövlətimizlə birlikdə hər kəs var gücü ilə mübarizə aparır. Bu bölgələrdə yağınlara qarşısının alınması, zərərlərin ödənilməsi, vətəndaşlarımızın tələb və isteklərinin yerinə yetirilməsi üçün dövlətimizin bütün imkanları səfərbər edilib".

Tədbirdə fəvqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də iştirak edib.

Türkiyədə meşə yağınlının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti - dördüncü qrupu Türkiyəyə yola düşüb.

AZƏRTAC xəbər verir ki, 200 nəfərdən ibarət yanğın-xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Uçuşdan əvvəl qrupun üzvlərinə müvafiq təlimatlar verilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Alay komandiri polkovnik-leytenant Məmməd Xəlili jurnalistlərə müsahibəsində bildirib ki, dördüncü qrupun şəxsi heyəti 200 nəfərdən ibarətdir. Şəxsi heyət fərdi yağınsöndürmə vasitələri ilə təmin olunub. Qrupun üzvləri səhər təyin olunan yerlərdə yan-



ğınsöndürmə əməliyyatlarına başlayacaqlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yağınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da

Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yağınlara söndürülməsində fədakarlıqla çalışırlar.

Iyulun 31-də FHN-in 1 helikopter, 53 yağınsöndürmə və xüsusi təyinatlı xilasetmə

texnikası, 1 tibbi yardım avtomobili, 220 yağınsöndürən və xilasetmədən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

Avqustun 5-də səhər saatlarında FHN-in "BE-200ÇS" tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yağınsöndürmə texnikası və 160 yağınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə

qrupu da Türkiyəyə yola salınıb. Media nümayəndələrinin də yer aldığı həmin qrup artıq Türkiyə ərazisindədir və təyinat məntəqəsinə istiqamətində hərəkət edir.

Beləliklə, qardaş ölkədə tüğyan edən meşə yağınlının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yağınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiya idarə edilməsi məqsədilə fəvqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev başçılıq ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nüməyəndə heyəti qardaş ölkədədir.

## FHN-in Türkiyəyə yollanan növbəti yanğın-xilasetmə qrupu qardaş ölkənin ərazisinə daxil olub

Türkiyədə meşə yağınlının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti - üçüncü qrupu avqustun 6-da saat 16 radələrində Türkiyə ərazisinə daxil olub.

AZƏRTAC xəbər verir ki, Gürcüstandan Türkiyə dövlət sərhədində Sarp sərhəd-keçid məntəqəsinin əməkdaşları yanğın-xilasetmə qrupunun üzvlərini



böyük coşğu ilə qarşılayıblar. Avqustun 5-də səhər saatlarında Bakıdan yola düşən yanğın-xilasetmə qrupunun tərkibinə 40 yağınsöndürmə texnikası və 160 yağınsöndürən daxildir. Qrupla birlikdə media nümayəndələri də Türkiyəyə səfərdə iştirak edirlər. Ötən gün səhər FHN-in "BE-200ÇS" tipli amfibiya təyyarəsi də Bakıdan Türkiyəyə yola düşüb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yağınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyu-



lun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz iki qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yağınlara söndürülməsində fədakarlıqla çalışırlar. Xüsusilə havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə

yağınsöndürənlərimiz mətinliklə mübarizə aparırlar.

Iyulun 31-də FHN-in 1 helikopter, 53 ədəd yağınsöndürmə və xüsusi təyinatlı idarə edilmiş meşə qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub.

FHN-in Türkiyədəki qüvvələrinin koordinasiya idarə edilməsi məqsədilə fəvqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev başçılıq ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nüməyəndə heyəti qardaş ölkədədir.





# XXXII Tokio

## Yay Olimpiya Oyunları

AZERBAIJAN



### Karatedə ilk Olimpiya gümüşümüz

Rafael Ağayev "Tokio-2020"də 2-ci oldu

Əvvəli 1-ci sah.

Qruplardan iki ən yüksək nəticə göstərən karateçi yarıfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparırlar.

Kişilərin 75 kq çəki dərəcəsinə mübarizədə Noa Biçle (Almaniya) görüşüb. O, hesabda geri düşsə də, yekunda 2:1 hesabı ilə qələbə qazanıb. Karateçimiz ardınca Cüenari Yahiroy (Avstraliya) ilə dueldən də qalib ayrılıb - 5:0. Karateçimiz üçün cühdə Nurkanat Ajiqanov (Qazaxıstan) sınağa çəkilib. Rəqibini 3:2 hesabı ilə məğlub edən Rafael son turun nəticəsindən asılı olmayaraq yarıfinala vəsiqə qazanıb. O, bu nəticə ilə

özü üçün ən azı bürünc medalı da təmin etmişdi. Təmsilçimiz qrupun son görüşündə yarışın digər favoriti Luici Bussa (İtaliya) ilə döyüşüb. Rəqibinə 1:3 hesabı ilə uduzan dünya çempionumuz qrupu 6 xalla 2-ci pillədə başa vurub. O, yarıfinalda digər qrupun birincisi macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəlib. Finalda gedən yolda beşqat dünya və onbirqat Avropa çempionumuz rəqibini 7:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Hələdici mərhələdə Rafael yarıfinalda prinsipial rəqibi olan Bussa ilə üz-üzə gəlib. İtaliyalı rəqib ikinci dueldən də qalib ayrıldıqdan Rafael gümüş medalı kifayətlənib.



Tokioda Yay Olimpiya Oyunları sabah başa çatır. Bu günə kimi cəmi 3 bürünc medal qazanan idmançılarımızdan indi hamı qızıl mükafat gözləyir. Arzularımızın gerçəkləşəcəyinə ümid edirik. Çünki sərbəst güləşçimiz Hacı Əliyev finala yüksəlməklə artıq qızıl medalın bir addımlığındadır.

Olimpiada başlamazdan əvvəl də Hacı Əliyev və Mariya Stadnik qızıl medala real namizəd idmançılar sırasında göstərilirdi. Əlbəttə, bütün məsələlərə meydanı aydınlıq gəlir. Düzgün müdafiə mövqeyi seçən, taktikani quran, fiziki hazırlığını nizamlamağı bacaran idmançılar 4 illiyin zirvə yarışında ən yüksək pillədə qərarlaşırlar.

Sərbəst güləşçilərin yarışında Azərbaycanı ilk final heyəcanını Hacı Əliyev yaşadı. 65 kq çəki dərəcəsinə yarışan Hacı Əliyev mübarizəyə 1/8 final mərhələsindən başlamışdı. İlk rəqibi sənəqallı Adama Dyatta oldu. Güləşçimiz rəqibini xalçaya çıxmağa peşman etdi: 4:0. Hacı 1/4 finalda Daulet Niyazbekovla (Qazaxıstan) qarşılaşdı. 9:1 hesabı ilə qələbə qazanan Hacı yarıfinala yüksəlib. O, bu mərhələdə hindistanlı Bayranq Bayranqla görüşdü və uğurlu seriyani davam etdirdi. Pəhləvanımız 12:5 hesabı ilə qələbə sayəsində finala vəsiqə qazandı.

Tokioda Azərbaycan millisinin heyətində hələdici görüşə yüksələn ilk idmançımız bu gün qızıl medal üçün yaponiyalı Takuto Otoquro ilə üz-üzə gələcək.

Qadınların 50 kq çəki dərəcəsinə mübarizədə təmsilçimiz Mariya Stadnik isə yarışa rusiyalı Stalvira Orşuşu üzərində çətin qələbə (11:7) ilə başladı. Amma tunisli Sarra Hamdi ilə 1/4 final qarşılaşmasında aşkar üstünlüklə qalib gəldi - 10:0. Təmsilçimizin növbəti rəqibi yaponiyalı Yui Susaki oldu. Təəssüf ki, güləşçimiz yenə "Gündoğar ölkə" təmsilçisini keçə bilmədi - 0:11. O, bu gün bürünc medal uğrunda yarışacaq.



Güləşçimiz Hacı Əliyev bu gün ölkəmizə qızıl medal qazandıra bilər



Kişilərin 97 kq çəki dərəcəsinə yarışan Şərif Şərifovun ilk görüşü uğursuz alındı. Rusiyalı Abdurəşit Sadullayevlə qarşılaşan təmsilçimiz 1/8 finalda məğlub oldu - 0:5. Rusiyalı finala yüksəldiyindən Olimpiya çempionumuz bu gün təsəlliverici görüşə qatılacaq. O, gürcüstanlı Elizbar Odikadze ilə güləşəcək. Şərif qalib gələcəyi halda bürünc medal uğrunda kubalı Reyneris Salas Pereslə qarşılaşacaq.

Elçin CƏFƏROV, "Azərbaycan"



### Gimnastımız 18-ci oldu

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova "Tokio-2020"də çıxışını başa vurub. 20 yaşlı gimnast fərdi çoxnövcülükdə təsnifat mərhələsinə adlaya bilmişdir.

O, topla hərəkətdə hakimlərdən 23,400 xalla 16-cı olub. Ağamirovanın 17-ci olduğu halqa ilə çıxışı isə 23,000 xalla qiymətləndirilib. İdmançımızın lentlə hərəkəti 19,900 xala (15) layiq görüldü. Çıxışını güzrlərlə bitirən gimnastımız 21,500 (21) xal alıb.

Beləliklə, təmsilçimiz 4 hərəkətin yekununa əsasən, 87,800 xal yığdı. O, çıxışını 18-ci yerdə başa vurub və finala yüksəlmək şansını itirib.



### 52 yaşında rekord vurdu

XXXII Yay Olimpiya Oyunlarında daha bir rekord qeydə alınıb. Buna ispaniyalı atlet Xesus Anhel Qarsiya imza atıb.

52 yaşlı idmançı 50 km məsafəyə idman yarışında 35-ci yeri tutub. Bu, İspaniya təmsilçisinin 8-ci Olimpiyadası olub.

Qarsiya atletikada 8 Olimpiya Oyunlarında iştirak edən ilk idmançıdır. Debütü "Barselona-1992"yə təsadüf edən idmançı bu müddətdə 1 qızıl, 2 gümüş, 2 bürünc əldə edib.



## Avropada insan hüquqları pozulur

Almaniyadakı etiraz yürüşündə polis nüməyışçilərə qarşı etdiyi zorakılığı BMT rəsmisi də etiraf edir

Məlum olduğu kimi, demokratiya və insan hüquqları sahəsində başqalarına daim "dörs" verən Avropa ölkələri özləri də "aydan artı, sudan duru" deyillər. Gündəlik hadisələr Avropanın özündə bu sahədə vəziyyətin xoşagəlməz olmadığını nümayiş etdirir. Fransada, Belçikada, Almaniyada və Avropanın digər ölkələrində nümayişçilərə qarşı edilən kobud rəftar və işğəncələr bu qənaətin oyanı təsdiqidir.

Məsələn, bu günlərdə Almaniyanın paytaxtı Berlində karantin tədbirləri əleyhdarlarının aksiyasında baş vermiş hadisələr BMT-nin işğəncələrlə bağlı məsələsi üzrə xüsusi məruzəçisi Nils Meltserdə narahatlıq doğurmuşdur. Onun diqqətini polislerin Almaniya hökumətinin pandemiya ilə mübarizə üzrə tədbirlərinə və kütləvi etiraz aksiyasının iştirakçılarına qarşı işğəncələr və digər qəddar, insanlığa yarasmayan və adamların ləyaqətini alqaldan davranış və cəza növləri cəlb etmişdir. Meltser DPA informasiya agentliyinə müsahibəsində bu və

## Beynəlxalq aləm

ziyyəti şərh etmək xahişi ilə Almaniya hökumətinə müraciət etmək niyyətində olduğunu açıqlamışdır. Müvafiq sorğu daxil olduqdan sonra AFR Kansleri Angela Merkelin kabinetinin cavab vermək üçün 60 gün olacaq.

Məruzəçinin dediyinə görə, onun izlədiyi bezi videolar "narahatlıq yaradır". Artıq ekspert şahidlərlə görüşmüşdür və bildirmişdir ki, söhbət ən azı 12 pozuntu halından gedir. Belə hallardan biri polis əməkdaşının heç bir təhlükə törətməyən qadına qarşı güc istifadə etməsidir. Belə ki, polis qadının boğazından yapışaraq onu yerə çirpmişdir. Ekspert hesab edir ki, bu halda qadın ölə bilər. Digər halda polisler yerdə ali qandallı uzadılan kişini vəhişəsinə döymüşlər. Polisler nümayişin daha bir iştirakçısını isə velosipeddən dartaaraq yerə yıxmışlar.

Ekspertin gəldiyi qənaətə görə, əgər karantin tədbirlərinə riayət etməyən kütləvi nümayiş iştirakçıları aqressiv deyilsə, polis onlarla başqa cür davranmalıdır. Xatırladaq ki, Almaniya paytaxtında keçirilmiş aksiya zamanı təxminən 5 min nəfər küçələrə çıxmışdır. 2 min nəfərdən çox polis əməkdaşı aksiya iştirakçılarına izləmiş və 600 nəfərə yaxın etirazçıni saxlamışdır.

Nümayiş zamanı polis əməkdaşlarının öz səlahiyyətlərini aşması faktlarının müəyyənləşdirilməyi halda Almaniya hökuməti məsuliyyət daşıyan şəxslərə qarşı cinayət təqibinə başlamalıdır. Həmçinin qanunsuz zorakılıqla üzlaşmış şəxslərə kompensasiyalar ödənilməlidir. Bunlardan başqa, AFR hökuməti gələcəkdə bu cür hüquq pozuntularının qarşısını almaq üçün tədbirlər görməlidir.

"Berliner Zeitung" qəzetinin yazdığına görə, artıq Berlin polisi nümayiş iştirakçılarına qarşı əsassız zorakılıq təbiiq hallarının daxilli təxəyyüatına başlamışdır.

Rizvan CƏFƏROV, "Azərbaycan"

### Alyaskada ekskursiya təyyarəsi qəzaya uğradı

ABS-in şimalında yerləşən Alyaska ştatında ekskursiya təyyarəsi qəzaya uğramışdır. Nəticədə 6 nəfər həlak olmuşdur. Bu barədə ABS-in Federal Mülki Aviasiya İdarəsindən məlumat verilib. Bildirilir ki, hadisə ştatın cənub-şərqində - Ketçikan şəhəri yaxınındakı Misti-Fyords milli monumenti rayonunda yere çirpilmişdir.

Təyyarənin qəzaya uğradığı əraziyə hərbiçilər, könüllülər və ekspertlər göndərilmişdir.

### NASA astrofizikləri ulduzların "səsi"ni yazdı



NASA mütəxəssisləri süni intellekt vasitəsilə döyünən ulduzları aşkar edərək səslərini yazdı. Kosmik agentliyin Mətbuat xidmətindən verilən xəbərlərə görə, iri ulduzlar qırmızı nəhənglərə çevrilən zaman onların qaz pərdələrini müəyyən pulsasiyalar etməyə başlayır.

Daimi konveksion hərəkətlər sayəsində bu müəyyən döyüntülər astrofiziklər tərəfindən ulduzların "səsi" adlandırılmışdır. NASA mütəxəssisləri 24 milyon ulduzu təhlil etdikdən sonra daim pulsasiya edən 158 mindən çox qırmızı nəhəng aşkar etmişlər.

### Hiroşimada atom bombardmanı qurbanlarının xatirəsi anılıb

Dünya Yaponiyanın Hiroşima şəhərində 76 il əvvəl ABS-in atdığı atom bombaları nəticəsində həlak olanların xatirəsi anılıb. Bu barədə AZƏRTAC agentliyi xəbər verir.

Faciənin ildönümü ilə əlaqədar keçirilən mərasim şəhərin mərkəzində yerləşən Sülh parkında təşkil olunub. Tədbirdə Yaponiyanın Baş naziri, parlamentin deputatları, diplomatik korpusun üzvləri, o cümlədən Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayilzadə və ictimaiyyəti nümayəndələri iştirak ediblər. Yerli vaxtla səhər saat 8:15 dəqiqədə, atom

bombasının şəhərə atıldığı anda bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib.

Sonra Hiroşima şəhərinin meri Kazumi Matsui sülh bəyannaməsinin mətnini oxuyub. Bəyannamədə bütün dünya liderlərinə müraciət olunaraq onlardan cari ilin yanvarında qüvvəyə minmiş Nüvə Silahının Ləğvi Barədə Müqaviləni dəstəkləmələri xahiş edilib.

Mərasimdə çıxış edən Yaponiyanın Baş naziri Yoşihide Suqa Tokionun üç əsas nüvə prinsipini dəstəkləyəcəyini və dünyada nüvə silahının qalmaması üçün

lazım olan bütün gücünü sərf edəcəyini bildirdi.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Hiroşimanın atom bombardmanına məruz qalmasının 76-cı ildönümü ilə əlaqədar xatirə mərasimi ixtisarı edilmiş formada keçirilib. Mərasimdə cəmi 800 nəfər, o cümlədən 80 ölkənin səfirliklərinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Hiroşimaya atılan atom bombası nəticəsində indiyədək həlak olanların ümumi sayı 350 min nəfəri ötür.

### Fransanın Konstitusiyası Şurası "Sanitar vəsiqəsi"ni təsdiqləyib

Fransanın Konstitusiyası Şurası parlamentin qəbul etdiyi "Sanitar vəsiqə" adlanan sənədin qüvvədə olması müddətini təsdiq etmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir. Qeyd olunur ki, "COVID pasportu" ticarət mərkəzləri, kafe, barlara və restoranlara gedərkən lazım olacaq. Həmin qərar avqustun 9-dan qüvvəyə minəcək.

Bundan əlavə, Konstitusiyası Şurası qulluqçuların məcburən vaksinasıya olunmaları barədə qərar da qəbul etmişdir. Eyni zamanda şura tərəfindən koronavirusa yoluxma halında məcburi təcridedilməni nəzərdə tutan qanun müddəası rədd olunmuşdur.

Fransadakı müxalifət partiyalarının liderləri sosial şəbəkələrdə Konstitusiyası Şurasının qərarlarından narazılıqlarını ifadə etmişlər. Yerli KİV-in xəbərinə görə, Parisdə qanun layihəsinə qarşı etiraz aksiyaları başlamışdır.

### Karib ölkəsinin Baş naziri nümayişdə yaralandı

Karib adalarında yerləşən Sent-Vinsent və Qrenadinanın Baş naziri Ralf Qonsalves ölkənin paytaxtı Kingstaun şəhərində keçirilən etiraz aksiyası zamanı yaralanmışdır. Bu barədə "Loop News" qəzeti xəbər verir.

Həkimlərin tövsiyəsi ilə Baş nazir müalicə üçün qonşu Barbadosa göndərilmişdir.

İkinci məlumatla görə, səhiyyə sistemindəki islahatlara qarşı nümayiş iştirakçılarından biri hökumət başçısına bərk əsə atmışdır. Həmin vaxt Qonsalves parlamentin iclasına yollanmışdır.







ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!

İki şəhid qardaş - iki silahdaş

Lerik şəhərində Vətən müharibəsi şəhidləri Altay və Elgün Mövlanov qardaşlarının xatirəsinə həsr edilmiş "Xatirə - bulaq" kompleksinin açılış mərasimi keçirilmişdir.



yenidən ordu sıralarına qayıtmışdır. Qardaşı Elgün də 2020-ci ilin apreliyindən Milli Ordu sıralarına qatılmışdır. Qüdrətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladığı ilk gündən Altay və Elgün silahla sarılaraq döyüşə atılmışlar.

Lerik şəhərinə gətirilərək qardaşının yanında dəfn edilmişdir. Prezidentin sərəncamları ilə Elgün Mövlanov "Vətən uğrunda", Altay Mövlanov isə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Tədbirdə rayon icra hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsemməddin Abbasov, Vətən müharibəsi qəhrəmanları şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov, Vətən müharibəsi iştirakçısı Nəbi Əhadov, şəhid qardaşların müəllimi Hacırza Quliyev çıxış edərək bu iki cəsur qardaşın qəhrəmanlıqla dolu həyat və döyüş yollarından danışmışdır.

Bildirilmişdir ki, şəhid qardaşların babaları Xaniş Şahiyev sadə zəhmət adamı olub. Umummilli Lider Heydər Əliyev onu dostu, qardaşı adlandırmış, bu əliqəbərli, dağ vüqarı insana daim diqqət və qayğı göstərmişdir.

Altay Tahir oğlu Mövlanov 5 avqust 2000-ci, qardaşı Elgün isə 2 aprel 2002-ci ildən anadan olub. Hər iki qardaş Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri, I Qarabağ savaşında qəhrəmancasına şəhid olan Valeh Müstümovun adını daşıyan Lerik şəhər 2 sayılı tam orta məktəbindən təhsil alıb.

Avqustun 6-da Azərbaycanda COVID-19 əleyhinə 60 mindən çox peyvənd vurulub




Avqustun 6-da Azərbaycanda 60 min 68 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasıya olunub.

AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasıya olunanların sayı 37 min 741, ikinci mərhələ üzrə vaksinasıya olunanların sayı 22 min 327 nəfər təşkil edib.

Ümumi sayı 5 milyon 311 min 119, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 91 min 301, ikinci mərhələ üzrə vaksinasıya edilənlərin sayı 2 milyon 219 min 818 nəfər təşkil edib.

Azərbaycanda koronavirus infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb



Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1242 yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 349 min 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 334 min 258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib.

Ümumi sayı 5 milyon 311 min 119, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 91 min 301, ikinci mərhələ üzrə vaksinasıya edilənlərin sayı 2 milyon 219 min 818 nəfər təşkil edib.

Əvvəli 1-ci səh.

Bunu Quancjou Xəstəliklərə Nəzarət Mərkəzi bəyan edib. Mərkəzin məlumatına görə, dənizə çıxan virus xarici mühitdə əşyaların üzərində yerləşir.

Ona görə həkimlər məsləhət görür ki, hər dəfə qapı dəstəyinə toxunduqdan sonra əlləri dezinfeksiya etmək və yumaq vacibdir. Bu virus mobil telefon səthi, kompüter və klaviaturaları üzərində də qala bilər.

Tibb elmləri namizədi Şöhrət Qasimov bildirir ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində xüsusi xəbər yayılmışdır: yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun "Delta" ştamminin yayıldığı ölkələrin və ərazilərin sayı iyulun 20-dən 27-dək 8 ölkə artaraq 132-yə çatıb və ümumilikdə "narahatlıq səbəb olan variantlar" kateqoriyasına aid edilən dörd ştammin ("Alfa", "Beta", "Qamma" və "Delta") coğrafiyası genişlənməkdə davam edir.

Gözəgörünməz virusa qarşı birgə mübarizə aparmalıyıq

masından narahatdır. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar olunan "Alfa" variantı iyulun 27-nə olan məlumata görə, 182 ölkədə (bir həftə əvvəl 180 ölkə idi) mövcud idi. Keçən ilin avqust ayında Cənubi Afrikada aşkar olunan "Beta" variantı hazırda 131 dövlətdə (keçən həftə 130 ölkə idi) mövcuddur, sentyabr ayında Brazilyada aşkar edilən "Qamma" variantı isə yeddi gün ərzində coğrafiyasını 78-dən 81 ölkəyə qədər genişləndirib.

rusa qarşı mübarizə məqsədilə ölkəmizdə yanvarın 18-dən başlayan vaksinasıya prosesi bu gün də uğurla davam edir. Hazırda yalnız müəyyən edilmiş poliklinik və xəstəxanalarda deyil, Səhiyyə Nazirliyinin Nərimanov rayonu ərazisindəki 8 saylı şəhər poliklinikasında, Yeni Klinik tıbb məəssisəsində, habelə müəyyən ərazilərdə modul tipli xəstəxanalarda da yeni növ koronavirus infeksiyası əleyhinə növbəlik əsasında peyvəndləmə aparılır.

şəkilin çoxalır. Onu da qeyd etməliyəm ki, heç bir panikaya əsas yoxdur. Əvvəla, indiki yoluxma sayı 2019-2020-ci illərdəki yoluxma sayındakı artımdan qat-qat təhlükəsizdir. Çünki əvvəlki yoluxmalarda bütün dünyada olduğu kimi, Azərbaycanda da tıbb işçiləri virusu yaxşı tanıyırdı, töhrədeciyə fəsadları bilmirdi, inkişaf etmiş ölkələrin səhiyyəsi də virusun əlində az qala aciz duruma düşmüşdü.

nü, həm də ətrafındakıların qorunmasına yardımçı olmalıdır. Görünən odur ki, bir ildən artıq müddətdə aparılan dezinfeksiya işlərinə, məsafə gözləmə və gigiyenə qaydalarına düzgün əməl edildiyindən, eləcə də ölkəmizin bütün bölgələrində əhatə etməklə aparılan peyvəndləmə işləri uğurla həyata keçirildiyindən əhali arasında koronavirus infeksiyasına yoluxma və ölümlərin nisbətən azalmışdır.

Şöhrət Qasimov ölkəmizdə peyvəndləmə işlərinin yüksək səviyyədə aparılmasını təminləməyə çalışır. Onun sözlərinə görə, özü üçün faydalı hesab etdiyi məhsulları yeyir: zülallar, yüksək yağ tərkibli balıq, toxum və tərəvəzlər. Həkim karbohidrat qəbulunu məhdudlaşdırıb və sənaye baxımından işlənilən olub hər şeydən imtina edib. Buna görə virusa yoluxmamaq üçün qorunma tələblərinə, gigiyenə qaydalarına əməl etməklə yanaşı, immunitetinizi möhkəmlətməli, görünməz düşməne qarşı mübarizə aparmağı davam etdirməliyəm.

Zöhrə FƏRİCOVA, "Azərbaycan"

Rəhman SALMANLI, "Azərbaycan"

XII Qəbələ Musiqi Festivalı

Qəbələ yenidən musiqi ab-havasına büründü

Ötən ilin martında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyanın bir sıra ölkələrini çənginə almaqda olan COVID-19 pandemiyə elan olundu.

O vaxtdan kədarli hadisələr baş verdi. Bu təhlükəli infeksiya səbəbindən həyatını itirən, yaxud sağlamlığında ağır fəsadlar yarananlar çox oldu. Dünyanın əksər ölkəsi kimi, Azərbaycan da yeni növ koronavirus bəlası ilə mübarizə aparır.

Dünyanın bəlasına çevrilmiş koronavirus uzun müddət həyatımızı məcrasından çıxarmağa müvəffəq oldu. Hələ də təhlükəli xisləti ilə insanların həyatını təhdid etsə də, artıq bütün zəruri, ehtiyat tədbirləri nəzərə alınmaqla müəyyən işlər görülür. Bu günlərdə Azərbaycanın zəngin tarixinin izlərini yaşadan qədim yaşayış məskənlərindən olan Qəbələ də yenidən bayram ab-havasına büründü.

Bu gözəl şəhər 2009-cu ildən başlayaraq Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. I Qəbələ Beynəlxalq Musiqi Festivalına dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər qatıldı. Tədbirə Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının uvertürasının ifası ilə start verildi.

Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. I Qəbələ Beynəlxalq Musiqi Festivalına dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər qatıldı. Tədbirə Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının uvertürasının ifası ilə start verildi.

Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. I Qəbələ Beynəlxalq Musiqi Festivalına dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər qatıldı. Tədbirə Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının uvertürasının ifası ilə start verildi.

Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. I Qəbələ Beynəlxalq Musiqi Festivalına dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər qatıldı. Tədbirə Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının uvertürasının ifası ilə start verildi.

Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. I Qəbələ Beynəlxalq Musiqi Festivalına dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər qatıldı. Tədbirə Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının uvertürasının ifası ilə start verildi.

Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən başlayaraq Beynəlxalq Musiqi Festivalına evsahibliyi edir. I Qəbələ Beynəlxalq Musiqi Festivalına dünyanın 16 ölkəsindən - ABŞ, Fransa, İsrail, Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər qatıldı. Tədbirə Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasının uvertürasının ifası ilə start verildi.



görməli musiqiçilər, solistlər, dirijorlar iştirak ediblər.

X Qəbələ Beynəlxalq Musiqi Festivalı daha bir əlamətdar hadisə ilə yadda qalıb. Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilən tədbirdə görkəmli sənətkar yad edildi.

2019-cu ildə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı da ənənənin uğurlu davamı kimi yaddaşlara yazılıb. Festival tədbirlərində bir neçə ölkədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər iştirak ediblər.

Qeyd etdiyimiz kimi, dünyanı təhdid edən koronavirus infeksiyası əksər sahələrə öz mənfi təsirini göstərdi. Ancaq ona qalib gəlməyin yollarını axtaran bəşər övladları dünyanın gözəlliklərini qoruyub yaşatmaqda da qayğısına qalır.

Füsunkar təbiəti ilə hər kəsi öz səhrinə salan Qəbələ şəhəri də bu il yenidən musiqisevərləri öz ətrafına toplayıb. Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holding" in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalı iyulun 31-dən avqustun 4-dək davam edib.

XII Qəbələ Musiqi Festivalı əlamətdar hadisəyə - Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr edilmişdir.

Festivalın ilk konserti iyulun 31-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamerasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrindən iştirakçı ilə təqdim olunub. Konsertdə publikaya və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər. Pianoçular Leyla Zeynalova, Atabala Manafzadə, Cəmil Sədzadə, Rəşid Behbudov, Jale Mayılova, Səbinə Muradova, Güler Ağayeva və Fəqan Həsənlinin, violın ifaçıları Osman Mustafazadə, Zərrin Əliyeva və Aysel Abdullayevanın, violonçel ifaçısı Orxan Hüseynovun, həmçinin viola, fleyta, klarnet və truba ifaçılarının, vokalçılar Nigar Əsgərova və Sübhən Rüstəmovun ifaları maraqla qarşılanıb.

Konsertdə S.Raxmaninov, H.Ven-yavski, A.Messager, A.Skryabin, A.Piaz-zolla, F.Şopen, D.Şostakoviç, həmçinin Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov və Müslüm Maqomayev əsərləri səsləndirilib.

XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimində əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarında təbrik məktubu oxunub. Məktubda 2009-cu ildən etibarən ənənəvi olaraq təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərə dialo-

qun möhkəmləndirilməsinə böyük töhfəsini verən musiqi bayramı kimi ölkəmizin hüduddlarından kənar da şöhrət qazanmışdır. Ötən ilin xalqımız üçün olduqca məsuliyyətli və əlamətdar olduğu məktubda diqqətə çatdırılıb: "Bütün dünyanı mübarizə apardığı koronavirus pandemiyası səbəbi ilə festivalın təşkil olunmadığı 2020-ci il xalqımızın yaddaşına və tarixinə 44 günlük Vətən müharibəsi və Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə əbədi həkk olundu. 30 ilə yaxın işğal altında qalan əzəli Azərbaycan torpaqları azad olundu və ölkəmizin ərəzi bütövlüklü bərpa edildi".

Qarabağın tacı olan Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu ilin may ayında "Xarıbülbül" musiqi festivalı bərpa olundu. Əfsanəvi Cıdır düzündə Azərbaycan musiqisinin dinləmək arzusunda olan sənətsevərlərin uzunillik həsrətinə son qoyuldu".

Mehriban Əliyeva məktubunda nəzərə çatdırıb ki, qloballaşan dünyada müxtəlif sivilizasiyalar və xalqlar arasında mədəniyyətlərə dialoqun qurulması və inkişafı dövrümüzün ən vacib tələblərindən biridir. O, beynəlxalq aləmdə mövcud olan problemlərin, münaqişələrin həll edilməsinə, ayrı-ayrı xalqlar arasında qarşılıqlı hörmət təşviqində dialoqun ən gözəl vasitə olduğunu qeyd edib. Bildirib ki, əsrəbəyru mədəniyyətlərə dialoq inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə saygı göstərir.

Bu baxımdan, artıq illərdir ki, təşkil olunan Qəbələ Musiqi Festivalının rolunu yüksək qiymətləndirən Mehriban Əliyeva builki festivalın əlamətdar bir vaxta - müəssisən Şərqi-neni yeni tipli alı musiqi təhsil ocağı olan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunduğu ərəfəyə təsadüf etdiyini bildirir: "Milli musiqi sənətinin bütün dünyada uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəslini məhz Bakı Musiqi Akademiyasının yetirmələrindədir. Təsədüfi deyil ki, XII Qəbələ Musiqi Festivalının iştirakçıları da, əsasən, peşəkar musiqiçilərin hazırlandığı və klassik musiqi irsimizin öyrənilməsinə xidmət edən Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti və onun məzunlarıdır".

Musiqisevərlər tərəfindən böyük rəğbətə qarşılanan Qəbələ Musiqi Festivalının proqramı bu il də zəngin olub. Musiqisevərlər festival günlərində bir çox musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq alıblar. Festivalda klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi axtarımları da təşkil olunub.





## Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak ediblər



Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən "Minalara qarşı əks tədbirlər - dalgıç hazırlığı" kursunda iştirak edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak

etdikləri kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb. Hər il keçirilən kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir.



## Kəlbəcər və Laçında işləyəcək qrupların üzvləri mina və partlamamış hərbi sursatlar barədə təlimatlandırılıb



Avqustun 6-da Azərbaycan Respublikasının Minaların Təhlükəsizliyi Agentliyinin (ANAMA) Göygöldəki bazasında mina və partladıcı sursatlar, eləcə də təhlükəsizlik tədbirlərinə dair təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimin məqsədi Kəlbəcər və Laçın rayonlarında hüduqların, torpaq balansının müəyyən edilməsi, infrastrukturun yaradılması, o cümlədən digər layihələrin hazırlanmasında iştirak edən dövlət strukturlarından cəlb olunmuş işçi qruplarının üzvlərini peşə fəaliyyətlərinin icrası zamanı qarşılaşa biləcəkləri mina və partlamamış hərbi sursatların təhlükəsi haqqında əvvəlcədən xəbərdar etmək, təhlükəli ərazilərdə davranış qaydaları, həmçinin minalanmış ərazilər haqqında xəbər vermək və digər mövzular barədə məlumatlandırmaqdır.

Təlimdə çıxış edən ANAMA-nın Əməliyyat idarəsinin təlim və keyfiyyətə təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov qrup üzvlərinə ayıni vasitələr əsasında ətraflı məlumat verib.

Bildirilib ki, ötən il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoyaraq Qarabağı azad edib. Bu gün həmin torpaqlara öz sahibləri, Azərbaycan Ordusu nəzarət etsə də, işğaldan azad edilmiş ərazilərdə düşmənin gözə görünməyən təhlükəsi - minalanmış, yaxud partlamamış hərbi sursatların təhlükəsi hələ də qalmaqdadır.

Aidiyyəti qurumların xəbərdarlıqlarına baxmayaraq, işğaldan azad edilmiş şəhər və kəndlərin sakinlərinin ata-baba yurdlarına qanunsuz keçməklə cəhədləri həmin insanların ya həyatını itirməsi, ya da ömürlük şikəst qalması ilə nəticələnir.

Bu məqsədlə ANAMA əməkdaşları işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə işlərini intensiv həyata keçirməklə yanaşı, keçmiş təmas xəttinə, yaxud həmin rayonlara yaxın yerlərdə yaşayan sakinlərə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpə, eləcə də iqtisadi fəaliyyətlə məşğul olan şəxslərə maarifləndirici təlimlərini davam etdirirlər.

Təlim zamanı iştirakçılar piyada və tank əleyhinə minalar, onların görünüşü, növləri, istifadə məqsədləri, dağıdıcı təsir gücü, təhlükəlilik dərəcəsi, həmçinin partlamamış sursatlar haqqında maarifləndiriliblər.

Təlimdə həmçinin mina və partlamamış sursatların olduğu ərazilərdə təhlükəsiz hərəkət imkanları, bədbəxt hadisələr zamanı baş verməmiş faciənin nəticəsini qismən qarşısının alınması üçün heyyəta keçirilməsi mümkün olan tədbirlər haqqında məlumat verilib.

Vurğulanıb ki, mina və partlamamış sursat təhlükəsi olan əraziyə daxil olan heç kim əvvəlcədən müəyyən edilmiş marşrutdan kənara çıxmamalı, səfər və peşə fəaliyyətini həyata keçirən zaman xəbərdar edici nişanlar olan əraziyə, qapalı obyektlərə daxil olmamalı, qarşısına çıxan, diqqətini çəkən əşyalara toxunmamalı və yalnız ANAMA əməkdaşlarının nəzarəti altında öz fəaliyyətlərini həyata keçirməlidirlər.

Sonda qrup üzvlərinin sualları cavablandırılıb, hər bir qrup üzvlərinə təlim kitabçası və maarifləndirici vasitələr paylanılıb.

## ANAMA: "Ağdam rayonunda minaya düşən Fərid Əliyev ciddi xəsarət almayıb"

Azərbaycan Respublikasının Minaların Təhlükəsizliyi Agentliyi (ANAMA) əməkdaşının Ağdam rayonunda minaya düşməsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat xidmətindən AZƏRTAC-a bildirib-

lər ki, avqustun 6-da agentliyin əməkdaşı 1990-cı il təvəllüdü Əliyev Fərid Əlimusa oğlu Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidməti vəzifəsini yerinə yetirərək piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə Əliyev Fərid Əlimusa oğlu partlayış zamanı

üzərində olan xüsusi qoruyucu geyim və dənizləmə sayəsində ciddi bədən xəsarətləri olmayıb. O, hazırda tibbi müayinədən keçirilir.

"İşğaldan azad edilmiş ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və mühərribən part-

layıcı qalıqları ilə yüksək səviyyədə çirkənlənmiş nəzərə alaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə alınmadan daxil olmamağa çağırırdıq", - deyir ANAMA-nın məlumatında bildirilir.

## Baş Prokurorluq məhkəmə qərarından verilmiş apellyasiya protesti barədə yayılan əsassız xəbərlərə münasibət bildirib

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaş Hüseyinli Zamiq Əsədovun oğlu barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq aparılıb

çünun Dövlət ittihamının müdafiəsi üzrə idarənin əməkdaşı olmasına dair saxta xidməti vəsiqəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Daxil olmuş material üzrə araşdırma aparılmaqla Cina-

yət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zamiq Hüseyinli həmin Məcəllənin 32.4, 297.1-ci (bilə-bilə yalan ifadə verməyə təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri və blankları qanunsuz hazırlama) maddələri ilə nəzərdə tutulmuş əməlləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bərabər əsasda qərar verilib.

Həmin məhkəmənin 2021-ci il 11 iyun tarixli hökmünə əsasən Z.Hüseyinliyə bəraət verilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib və hazırda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.

Baş Prokurorluq bir daha qeyd edir ki, məhkəmə baxışında olan cinayət işi üzrə bu xarakterli əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təhqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir.

## OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2021-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıları müraciət edə bilərsiniz:

Abunə mətbuatçısı	Əlaqə telefonu	Lillik
"Azərbaycan" ASC	(012) 440-46-94, (012) 441-19-91	124,80 (yüz yirmi dörd manat səksən qəpik) manat
"Azərpoçt" ASC	(012) 598-49-55, (051) 225-02-13	6 aylıq
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53	62,40 (altmış iki manat qırx qəpik) manat
"Kaspi" MMC	(012) 432-39-55, (012) 510-82-24	3 aylıq
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01	31,20 (otuz bir manat iyirmi qəpik) manat
"Səma-M" MMC	(012) 594-09-59	
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22	
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00	
"City press" MMC	(055) 819-09-26	

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

## "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Qara metal prokatının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər [www.asco.az](http://www.asco.az) sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün müddət 23 avqust 2021-ci il saat 17:00-dəkdir. Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.  
Əlaqə telefonu: (012) 404-37-00, daxili:1263.

Tender komissiyası

## B İ L D İ R İ Ş

"Azərnerji" ASC tərəfindən 23 may 2021-ci il tarixdə elan edilmiş Müxtəlif yanğınsöndürən avadanlıqların satın alınması üzrə dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və Tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən "AP GROUP" MMC ilə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## Fransa portalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərindən yazıb

Fransanın "Causeur" portalında fransız tarixçi və jurnalist Alen Rumestanın "Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planını icrasına başlayır" sərəlvhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində rəsmi Bakı-nın beynəlxalq hüquqla ona məxsus olan və uzun illər işğal altında qalmış torpaqların azad etdiyi vurğulanıb. Bildirilib ki, Fransada bu münasibətin mühəyyəti hələ də anlaşılmır və mediada onun haqqında yanlış mülahizələr, səthi şərhlərə əsaslanan materiallar yayılır.

Azərbaycandakı dini tolerantlıqdan bəhs edən müəllif diqqətə çatdırır ki, paytaxt Bakıda məscidlər, sinaqoqlar, pravoslav kilsələri, hətta erməni kilsəsi mövcuddur və yaxşı vəziyyətdədir. İşğaldan azad olunmuş torpaqlara səfər edən

jurnalist bildirir ki, bu ərazilərdə yeni yol şəbəkəsi inşa olunur, bu da azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına imkan verəcək.

Azad edilmiş ərazilərdə hələ də mövcud olan mina təhlükəsinə toxunan A.Rumestan vurğulayır ki, mina partlayışı nəticəsində insanlar, o cümlədən jurnalistlər həlak olub. Ermənistan isə bütün minaların xəritələrini verməkdən hələ də imtina edir. Bu isə minalanmış ərazilərin işini çətinləşdirir.

İşğal dövründə dağıdılmış Füzuli rayonundan sonra Azərbaycanın qədim şəhəri Şuşada olan jurnalist qeyd edir ki, xarici ölkələrdən çoxsaylı nümayəndələr buraya səfər edirlər. Şəhərdə döyüşlərin izləri hələ də qalmaqdadır - binələrin üzərində güllə izləri, parçalanmış dam örtükləri, məhv edilmiş mədəni irs. Azərbaycanın dahi şəxsiyyətlərinin (Bül-

bül, Üzeyir bəy Hacıbəyli, Natəvan) birinci müharibə zamanı güllələnmiş heykəlləri də əvvəlki yerinə qaytarılıb. Şuşada artıq bərpə-quruculuq işlərinə başlanılıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatə toxunan müəllif qeyd edir ki, bu, Cənubi Qafqazda həyatın normala qayıtması üçün yol xəritəsidir. Vurğulanır ki, indi Azərbaycanın qarşısında böyük çağırış var. Belə ki, rəsmi Bakı ərazisinin səkkizdəbir hissəsini, demək olar, tamamilə yenidən qurmalıdır. Bunun üçün isə, ilk növbədə, ərazilər minalardan təmizlənməlidir.

Jurnalist sonda qeyd edir ki, azərbaycanlılar üçün münasibətlə bəzən, Azərbaycan ərazi bütövlüyü təmin olunub. İndi ümid keçmiş, müharibələri, ağıncını unudaraq bu torpaqlarda yenidən bir yerdə yaşamaqdadır. Sülhdən başqa yol yoxdur.

## Sabah bəzi yerlərdə 42 dərəcə isti olacaq

Azərbaycanda avqustun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27°, gündüz 35-39° isti, Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət 60-65, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirsəği, Nardaran, Bilgəh, Züqulbadə 26-27°, cənub çimərliklərində - Türkan, Hovsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və günün bəzi saatlarında hava

vada yaranan durğunluq meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacağı ehtimal edilir.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yer-

lərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı bildirilir.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 28-33° isti olacağı ehtimal edilir.

Mingəçevir və Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 36-41°, bəzi yerlərdə 42° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 20-23°, gündüz 27-32° isti olacağı gözlənilir.

## «AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

## ALLAH RƏHMƏT ELƏSİN!

Tağıyevlər ailəsindən Ələkbər, Ələkbər, Gülnarə, Soltan, Emil, Səbinə və Günay dərin hüznle əzizləri

TƏRANƏ XANIMIN

vəfatını qohumlarına, dostlarına və yaxınlarına bildirirlər. Dəfn mərasimi Moskva şəhərində keçiriləcəkdir.

<p><b>BAŞ REDAKTOR</b></p> <p><b>Bəxtiyar SADIQOV</b></p>	<p><b>Ünvan</b></p> <p>AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə</p> <p>e-mail: secretary@azerbaijan-news.az, az.reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az</p>	<p><b>Telefonlar</b></p> <p>Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,</p> <p>Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoillüstrasiya şöbəsi - 538-84-73, Müəssisə markası - 538-20-87, Mühasibatlıq - 539-59-33</p>	<p><b>Qeydiyyat nömrəsi 1</b></p> <p>"Azərbaycan" qəzetinin kompüter markazında, yığılmuş sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir</p>	<p>Rəsmi sənəd və çıxışlarda sۆylənilənlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir</p> <p>Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır</p>	<p><b>Gündəlik qəzet</b></p> <p><b>Tiraj 4853</b> <b>Sifariş 1394</b> <b>Qiyməti 40 qəpik</b></p>
---	--	--	--	--	---